

UOT 81'28;81'286

FİRUDİN RZAYEV
AMEA Naxçıvan Bölümü
firudinrzayev@gmail.com

NAXÇIVANDA MİLADDAN ÖNCƏ YAŞAMış BULQAR-BOLQAR PROTOTÜRKLƏRİ İLƏ BAĞLI ETNOOKONİMLƏR

Məqalədə m.ö. Naxçıvanda yaşamış Bolqar türklərinin adı ilə bağlı oyunimlərdən bəhs olunur. Naxçıvanla bağlı bu mövzu inkişaf etmiş alımlar tərəfindən araşdırılmışdır. Bu prototüt adlarını daşıyan oyunimlərdəki dəl elementləri müxtəlif sözlük və mənbələrlə müqayiseli təhlil olunmuşdur. Bu istiqamətdə dəl elementləri əski yazılı salnamalarla istinadən da təhlil olunmuşdur. Bu yazıldırlarda qədim türk sözləri ilə oyunimlədiklərini müqayisəsi yəni elmi nüticələr ortaşa çıxarılır. Lingvistik təhlil zamanı Naxçıvan oyunimlərində ortaşa çıxan yazaqədərkə dövrlər dəl elementləri antik yazıldarda da təkrarlanır. Tarixi materialların hərtərəflə araşdırılması zamanı aydın olur ki, oyunimlər bu tayfaların adından yaranır. Bolqar prototürkləri isə antik mənbələrə əsasən m.ö. II-I minillikdə qədim Naxçıvan-Naxçıvən ölkəsi ərazilərində yaşayırlar.

Acar sözlər: *Bulgur/Bolqar, basil (barsil), çakar, kurugir, kazan, m.ö minilliklər, etnooykonim, dil elementləri.*

Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olmuş bolqar türkləri, onların ərazilərimizdə mövcudluğu və onlarla bağlı oyunimlər tam tədqiq edilməmişdir. Əsasən əcnəbi alımları tərəfindən araşdırılan bu tayfalar əsasən bulqar və bolqar yazılılarında tədqiqatlarında yer almışdır, m.ö. II yüzillilik və eramızın X əsrinə aid edilmişdir. Bolqarlar bəzi yazılında slavyan-ruslar, bəzən isə skif və utuqflar kimi qeyd olunurlar. Bir çox yazıldarda onlar "Türkler" kimi də göstərilir, əsasən "irandilli" sayılmış, onlarla bağlı məntəqə adları da sistemli tədqiq olunmamışdır. Tarixi qaynaqlar və arxeoloji nümunələr isə bəri versiyaları təkzib edib bolqarları qədim bir tarixə mənsub olub Naxçıvan ərazisində də məskun olduğunu sübut edir.

Qədim Yunan müəllifi Feofiliyat Simokattanın yazılarında Türk xaqanlığı tayfalarının müharibələri tasvir edilir, xaqanlığın ərazisi unnuqur-Bolqarlar-in ana yurdu Soqdiyana ərazisində göstərilir. Sonra müəllif, unnuqurlar tərəfindən salınan Bakaf şəhərinin adını çəkir ki Soqdianının zələzəldən dağıldığını göstərir (10, s. 7, 23, 115). Əgər diqqət etsək, yazını tərcümə edən S.Kondratiev unnuqurları "Bolqarlar" kimi təqdim edir və sonrakı müəlliflər de bunu əsas kimi götürürler ki, bu da şəxsi mülahizədir və tarixi fakt deyil. Fikrimizin doğruluğunu antik müəllif, Aqafı Minireyskinin yazıları da təsdiq edir. O, hunların Don çayından şimala məskun olduğularını, onların skif və hun, bunların içindəki tayfalardan birinin isə kutiqr və ya utiqr-unuqurlar adlandıqlarını yazar (2, s. 19). Bize məlumdur ki, tarixi məlumatlarda da Hun və Oğuz tayfa-

Məqala tarixçəsi:

Göndərilib: 21.05.2019, qəbul edilib: 24.06.2019

lari "hunqur", "hunqar", "unnuqur", "kutuqur", "oqur", "utuqur", "hutuqur" və s. adalarla tarixi qaynaqlara dəlsmişlər (atrafi bax, 6, s. 13-18). Bu isə S.İ.Kondratiev işləri sürdürüvən versiyadır.

V.T.Sirotenko V əsr, erkən orta əsirlərdə Bolqarların hunlara qarışdırıldığını və tədqiqatlarında təkrarlandığını göstərir. O, VI əsrin ortalarına aid Zaxari Pitorun "Kilsə tarixi"nə əsasən şimal Qafqazdan Xəzər danızına qəder hun və bolqarların məskun olduğunu yazar, onlardan sonra isə akaslarının (aqafis skif tayfları) adının çəkildiyini göstərir. Burada hadisələr miladın III-VII əsrlərini əhatə edir. Lakin sonuncu məlumatda V.Sirotenko bolqarlarından sonra akasılrların adını çəkir ki, bu tarix m.ö. ən azı VII əsrə, skif dövrünə təsadüf edir (29, s. 195-198). Çünki skiflərin Ən Asiyada məskunlaşma və kimberlərin ardına Mədiya ərazilərinə gəlişi m.ö. VII əsər addır (34, s. 355). Skif dövrü bolqarların torpaqlarımızda olması onların m.ö. II əsrə ərazilərimizə gəlişi versiyasını təzkib edir.

Tatar tarixinə dair yazılıarda da Bolqarların miladdan sonrakı dövr tarixi tədqiq edilmiş, bəzi arxeoloqlar qazıntı aşyalarının elmi nüticələrinə əsasən bu mədəniyyəti ugro-fiyi təyin etmişlər. Qərib Ural və Volqa Bolqar mədəniyyəti ilə eyniləşdirilmiş və eramızın X əsrinə aid etmişlər (13, s. 186-216). E.Kazakov isə, Bolqarların Volqa ərazilərində məskunlaşmış "Volqa Bolqar" dövləti yaratmasını eramızın VIII əsrinə aid edir (16, s. 314-318). Əcnəbi alımı F.Altıçeymən əsərlərində isə, "İmeon" (Pamir, Hindiqus, Tyan-Şan) dağları tərəfdən gələn skiflərin ilə qardaş olub, birinin adının Bolqar olduğunu göstərir. Onun rohbarlık etdiyi skiflərin bir qismi Dunay çayı strafında Puqur tayfları ilə birgə məskunlaşırlar. Bolqarların burada coxluğuna görə müəllif, Puqur tayflarının özləri "Xəzər" adlandırdığını yazar. Bu versiyaları istinadən M.Artamanov da onları Dunay Bolqarları, puqurları isə xəzərlər adlandırır (3, s. 180-182).

Bolqarlar haqqındaki yazılıarda onların vizantiyalıları ittifaqından bəhs olunmağı, Kiçik Asiya, balkanlarında 479-cu ildə ostiaqlara qarşı darduqları və elə o dövrdən bir az evvel (fərqli edək IV əsrə-F.R.) Dunay strafında məskunlaşdıqları da göstərilir (18, s. 57).

Bolqarların mənşəyi məsələsinə diqqət edən R.Kuziyev qədim məlumatlar əsasında tərtib olunan VII əsər dair "Axşaraycus" coğrafi atlasına istinadən qeyd edir ki, bu xəritdə bulaqlı-Bolqar tayfları sak və massaget türkləri ilə yanaşı göstərilir. Müəllif "şərqi iran mənşəli" məssəlasına toxunaraq onların Amu dərəyə hövzəsində Balkara-Baktriya ölkəsi və Balıq paytaxt şəhər adından "Bolqar" adının götürülməsi, mənbələrdəki "bulxi", "balxiki" variantları məsələlərinə toxunmuş, əncə "irandilli" sonra isə, tata dilini mənimşəmə vərsiyalarının əsaslığını yazuşdur (17, s. 413-425). Bu məlumatda da diqqət etsək, bolqarların sak və massagetlərlə yanaşı göstərilənləri onların m.ö. II minilliyin sonu I minilliyin əvvəllerində tarix səhnəsində olduqlarını göstərir (atrafi bax, 33, s. 529, 591; 34, s. 355-356). S.Batirov və A.Sabiyan qədim Bolqar salnaməsi "Caqfar tarixi"nin məlumatına istinadən m.ö. VIII əsrə skif tayfları akasılrların, Bolqar və rusların volqa-ural nəslindən gəldiyini, bunun bolqarlar tərəfindən "saklan" adlandırdığını yazarlar. Bu saklanlar 15 min il öncə Asiyadan dərinliklərindən galib fin-uqorlularla qarışmış, Volqa-Ural ətrafına yayılmışlar. Müəlliflər saklanları sonradan "slavyan", bir qrupunun isə, türk uqor dilini götürüb "Bolqar" adlandıqlarını yazarlar. Onlar bolqarların sonradan Böyük Bolqarıyanı yaratdıqlarını, bura yırık, as, alan, hun, bolqar,



burtaz, bilyar, eskil, barsil, qıpçaq, noxrat, kuşan, sarmat, çolmat, sabakul, xəzər, madyar, noqay, başqır, türk, ostyak, kazan, çuvaş, və b. tayfaların da daxil olduğunu yazarlar (8, s. 61-68).

Bəzi tədqiqatçılar bolqarları türkler olaraq eramızın IV əsrində Qara dəniz və Xəzər əraziləri arasında “iranmənşeli” tayfalar kimi göstərilərlər. Bu fikir runi yazıları arasından P.Dobreva tərəfindən irəli sürürlər. O, runi yazıların şərqi-iran, sarmat-alan, pamir issikul runiləri ilə qohumluğunu söyləsə də, bu yazı asl təhlilini tapmamışdır (581). Bolqarların “irandilli etniq qrup” konsepsiyasına Yelena Mirozovyanın yazılarında da rast gelirik. O, bu tayfaların mərkəzi Asiyada göstərməklə mongolların təsirindən Qafqaza, Dunay ətrafi və Avropana köçünü göstərib, tarixlərini isə eramızın II-VII əsriñ aid edir (35).

Burada “iranmənşeli” konsepsiyası heç bir elmi faktı söylekmər. Hələ m.ə. VI-VII minilliklərdə As. Kas, Türk, Naxar, Koman və s. türkler tarix sahəsində olarkən “Iran” sözü qeydə alınmır, türkler na zamandan “iranmənşeli” oldular? Təbii ki, bu fikrin heç bir elmi əsası yoxdur və “Iran” sözü türklerə rus və fars siyaseti ilə yamanmışdır (-F.R.).

A.Qadlonun tədqiqatlarında isə, Bolqarlar türk dilində danışan oğurların bir qolu, türk xalqları olaraq göstərilir. Burada onların ilk əraziləri Mərkəzi Asiya olmaqla prototürk boyalar kimi təqdim olunurlar. Mülliific görə Bolqarlaq Avropa ərazilərinə yayılan ilk xalqlar olmuş, bu tarixi proses isə eramızın IV-X əsrlərində baş vermişdir (18, s. 57). Oğurların oğulları olması bir çox tədqiqatlarda elmi cəhətdən təsdiq olunur (6, s. 13-18). Əgər Bolqarlar oğuzlardısa, isə onların tarixi m.ə. 1442-ci ilə təsadüf edir (28, s. 126-156).

Bu yazınlara baxmayaraq Bolqarların türk tayfaları olduğunu elmi cəhətdən sübut olmuşdur. Q.Qeybullayev onların N.Y.Merperta istinadən türkildili xalqlar olduğunu dair faktlar göstərmişdir. O, M.Xorenlinin Bolqarlar haqqında yazısını təhrif edən sovet alimlərinin tarixi sübutlarla təzkib verib, onların Şimal Qafqaz ərazilərində də yayıldıqlarını göstərir. Burada ərazidəki Balqarıqlar və balqarlılar Bolqar varisleri olduğu, əski İravan və Cənub Azərbaycan torpaqlarında onların yaşadıqları və Bolqar dağı, Bolqarçay, Bolqar tayfalarından olan eskil, kazan tayfalarıyla bağlı adlarda da izlərinin qaldığı göstərilir (20, s. 133-135, 355-356).

Tarixi baxımdan maraqlı bir məlumatı İlñur Baymuqxametovun yazılarında rast galirik. O, salnamələrə istinadən m.ə. 512-ci ildə fars çarı Daranın və Qıstaspın skiflərinin ardına görə qədim Qelən şəhərini yandırdığını və onun sonralar Bolqar tayflarının tərəfindən “Bryaximov” adlandırdığını qeyd edir (36). Əgər diqqət etsək, bu tarix m.ə. VI əsrlə səssizdir.

Mənbələrdə Bolqarların m.ə. II minilliyyin ortalarında (1512-ci ildə) özərinin idel dövləti yaradıqlarından, çar Bulyar Tarqatıyan Bolqar ərazilərinin hücumu yasaq qoymuşundan, m.ə. VII əsrdə Sarmat sülaləsi dövründə Bolqar çarı Burtaş zamanında Çin'in əsimindən Kiçik Asiyaya qədər ərazilədə məskun olmuşlarından yazıılır. Bundan başqa burada onların m.ə. II əsrdə “Çulman tolqay” dəstənlərinin mövcudluğu, kimber-çikf sivilizasiyalarının formalasmasına rollarından abşər olunur. Y.Bequnovun bolqarlarla dair yazılarında Xəzər danisinin əsiminə doğru Aral gölü ətrafi Urala qədər onların xalq kimi formalasması və dövlətçilik tarixi elmi faktlarla Tunc dövründə, m.ə. IV-II minilliyyələrə aid edilir və Xəzər ətrafinın digər prototürkərinin da ana yurduna olmasının xüsusi vürgünləri (30, s. 23-36, 121-127, 142-144, 205). Bu elmi faktlar Bolqar türkərinin ərazilərimizdə hələ m.ə. II minilliyyindən məskunluğunu, oğuz,

skif, sak, sarmat birliklərində tarixi proseslərə qoşulduğunu bir daha təsdiq edir.

Bolqar sözünün etimoloji izahına göldikdə isə hələ yüz il bundan önce macar dilçi alimi Munkasi Bernat “Bolqar” sözünü “beş oqur”-“beş tayfa” birliliy, “oqur” sözünü “kəllərin buynuzu” kimi təqdim etmiş (37). A.Novoseltsev sözü bul+qar şeklinde sözük kəllərlən bülüb, “bulqa” sözünü “qarşıq”, “qar” sözünü uqrularla bağlayaraq, adı “qarşıq uqrular” mənasında izah etmişdir (25, s. 77). Akademik F.Nurutdinovun yazılarında isə, bu söz “qara baş” və “qurd adamlar” mənasında izah edilməkələ, burada bul, bal, bolqar, bəkar, bier, beqer və s. fonetik variantlı sözər əski bolqarların “Qurd” mifinə bağlılığı ilə əlaqələndirilər, Qurt-Sindiu kultuna istinad edilmişdir (25, s. 324 – 334).

Q.Afanasev, V.Qinzburq, I.Ivanov qəbir nekrapollardan aşkarlanan nümunələrə asasən əski Bolqarların antropoloji quruluşlarına görə sarmat, aziat və “irandilli” tayfalar qrupuna daxil etmişlər. Qəbirlərdən çıxan arxeologlar və Pliskə aşkarlanan nümunələrə istinad edən müəlliflər, Bolqarların Zərdüştlük inancında olduğunu dair sübutlar göstərib, Plisk qalasında işləmədən mərkəzi və əyalətlərin Zərdüştlük inancı ilə eyniliyini qeyd edirlər (1, s. 43-55; 14, s. 22-29; 22, s. 572). Bu məlumatdakı atəşgah faktoru Bolqarların qədim Azərbaycan ərazisində m.ə. II minilliyyindən məskun olub, Od mifinə bağlı olduqlarını bir daha təsdiq edir.

Bolqarlar qədim Naxçıvan ərazisindən gəlişti m.ə. minilliyyələrə səykanır. Biz m.ə. VII əsrdə Sarmat sülaləsi dövrü Bolqar çarı Burtaş dövründə onların Çin'in əsimindən Öy və Kiçik Asiyaya ərazilərinə yayıldıklarını qeyd etdiq və burada Urmayı, Göyçə vən gölləri arası qədim Naxer əraziləri idi. Dünya tarixində dair yazınlarda isə Bolqar türkəli m.ə. III əsrdə Kiçik Asiyadan qərbində “Kazanlık” adında təqdim olunur (33, s. 144-145). M.Xorenli onların gəlişlərini m.ə. II əsrdə aid edib, Kol əyalətindən canubda yerləşdiyi, hələ m.ə. II əsrdən əvvəl Arazın yuxarı axarlarında Basian ölkəsi və Böyük Qafqazın sakinləri olduğunu yazar (11, II 9; II 56; III 44). Bu onların bizim ərazilərimizdə m.ə. II yüz ildən də əvvəl məskun olduqlarını sübut edir. Biz bu fakta istinad etsək, bolqarlar ərazilədə əskidən böyük gücdürər, hakimiyyət təsir edirlər və m.ə. III yüzilindən də əvvəl Bolqar boyları daxilində özlərinin Basian ölkəsinə sahibdirlər. Bu ölkə isə, qədim Naxer ölkəsinə məxsus türk yurduna olan hazırlı Ərzurum və Kars əraziləri idi (-F.R.).

Naxçıvan adlarında bolqarların Barsıl-Basil qolu ilə bağlı məntəqə adları ilə də qarşılaşırıq. Barsıl adının qədim türk Böri-Qurt misfindən galib, Böri+us+il yazılışında “Zəkəli quri yurd” mənasında olduğunu düşünürük. Qədim türk mifində “Qurd” leksik vahidi, Oğuz və Uygur “Oğuzname”-lərində “böri” kimi dəfələrlə qeyd edilir (31, s. 37). Bu mif monqollarda Börte-çinco-“Boz, çallaşmış quri” kimi yapılmış (23, s. 183), türkəldə Börte Alp, Börzi Sin (27, s. 383), “Dədə Qorqud” dəstənində Beybura, Burlaxatun, müasir şəxs adlarımızda isə Börte-Çino kimi qalmaqdadır. Qaynaqlarda Bolqar türkərinin kuyvar (kubayr), çakar, kurucır, kazan, iskil, oxsun, barsıl-basil qolları olduğu yazıılır (7, s. 226; 20, s. 135) və Naxçıvan ərazilərində onlara bağlı məntəqə adları bu gün də qalmadıqdadır.

Bazır. Biz adın səz, isə, ləsəsəsəsəzəmləri və -r harfinin düzülmüş ilə Barsıl yazılışında olduğunu düşünürük. Bolqarların Barsıl-Basil qolunun adını daşınışında bu adı 1590-ci ildə adı sonradan Ordubad qazasının Sisyan nahiyyəsində rast gelirik (12, s.183). Məntəqə adı tayfa qolu adından coğrafi ad-



nomen göstəricisi olmadan etnooyonim kimi formalasmışdır.

Bazırgan, Bəzirxana. Bolqar türklerinin Barsil-Basil qolunun adını daşıyan bu ad ilkin yaşlılığında Barsil-kən şəklində olub “Basil kağanı, Qurt qaxan” mənasını daşıyır. 1590-ci ildə Ordubadın Azadıcıları və Ağcaqala nahiyyələrində qeyd olunan məntəqə adları (12, s. 169, 178) əsər, əsər, lər səsəvəzənlənmələri ilə sənədlərə təhrif olunaraq köçürülmüşdür. Hər iki məntəqə adı eyni mənə və quruluşdadır. İkinci adın sonunda -a “kiçiltmə” şəkilçisi adı “Kiçik Basil qaxan” və ya “Kiçik Qurt qaxan” kimi izah edir. Fikrimizcə, Barsil tayfa adından yaranmış addakı “kan” sözü məqsədi olaraq “xana” kimi ərəb dilində təhrif edilmişdir.

Birs. “Bars” şəklində əsər səsəvəzənlənməsi ilə yaranıb bir adı da “Dərbənd” olan bu ad Naxçıvanın Məzrəə nahiyyəsində 1728-ci ildə qeyd alınır (12, s. 61).

Naxçıvan ərazisində bolqarların Çakar qolu ilə bağlı adlara da rast gəlirik. Adı ər-“kişi, işid” sözdündən sonrakı “Sak” sözü tayfa adıdır. Belək də, saklarda bir qol olub sənədlərə Suber, Kənqor, Xəzər tuyfaları kimi “Sakar” formasında düşən bu tuyfa, Bolqar ittifaqında olmuşdur. Biz adın Sak türkleri ilə bağlı olduğunu düşünürük. Naxçıvan ərazisində bu adla 5 məntəqə adı qeyd olunur.

Çaqrəşin. Bolqarların Çakar tuyfa qolu adından yaranan bu ad 1590-ci ildə Naxçıvanın İrəvan nahiyyəsində qeyd olunur (12, s. 160). Məntəqə tayfa adı və şin-“şin-“san-səhər” və ya Sin/Zün türk mifik tanrı adı ilə (19, s. 51) “Sin tanrısının çakarları” monasında izah olunur və teofor addır.

Çakər. Çakar tuyfa qolu adını daşıyan bu məntəqə adı heç bir coğrafi ad-nomen göstəricisi olmadan əsər səsəvəzənlənməsi ilə məntəqə adına çevrilmişdir. Ada 1724-cü ildə Naxçıvanın qəzasının Maku nahiyyəsində rast galır (12, s. 42).

Cakarçı. 1724-cü ilə aid sənədlərdə Naxçıvanın Dərələyəz nahiyyəsində qeyd olunan bu məntəqə adı (12, s. 57) bütünlükda tuyfa adı və cı-“tayfa” qədim türk sözündən (ətraflı bax, 4, s. 27), “Çakar tuyfası” mənasında formalasmışdır.

Sənkar. Bu məntəqə adı da əsər, əsər səsəvəzənlənmələri və -nq (sağır nun) qovuşaq samitiyle tanrı-tanrıqı quruluşunda Çakar tuyfa adından yaranıb. Ada 1728-ci ilin sənədlərində Naxçıvanın Sisiyan nahiyyəsində qeyd olunur (24, s. 32).

Canqur. Məntəqə adı 1724-cü ilə aid sənədlərdə Naxçıvanın qəzasının Məzrəə nahiyyəsində qeyd olunur (12, s. 61). “Sənkar” adı ilə eyni mənə və quruluşa malik olan bu adda yalnız əsər, əsər səsəvəzənlənmələri müşahidə olunur. Naxçıvan oyunimlərində biz bolqarların bir qolu Kuruqurla bağlı adlara da rast golur. Bu tuyfa adı Kurt+uktur qədim türk sözlərindən formalasmışdır. Kur-“coşqun”, uk-“oğul, varis” və ur-“qurmaq, yaratmaq” feli qədim türk və şumer dillərində geniş işlənməmişdir (9, s. 204; 15, s. 421). Bu əski sözlərlə tuyfa adı “Coşqun varışının tikidiyi” monasındadır və yəqin ki, bu tuyfa seçilən bir tuyfa olmuşdur. Naxçıvan ərazisində kuruqurlarla bağlı 5 məntəqə adı qeyd olunur.

Ənqurlik. Məntəqə adı 1590-ci ilə aid sənədlərdə Naxçıvana aid İrəvan qəzasının Karbi nahiyyəsində qeyd olunur (12, s. 163). Adın An/Anu sözü qədim türk mifində Anu tanrı adı ilə bağlı teofor addır. Addakı Qur/Kur-

“coşqun”, ik/uk- “oğul” sözləri adı “Anunun coşqun oğulları” mənasında izah edir.

Kirogir. Birbaşa tayfa adından yaranan bu məntəqə adı u-zi, u-za, q-ig, u-zi səsəvəzənləmləri ilə Kirogir şəklində təhrif olmuşdur. Etnooyonim 1590-ci ilin sənədlərində Naxçıvanın qəzasının İğdır nahiyyəsində Naxçıvanın qəzasının İğdır nahiyyəsində qeyd olunur (12, s. 173).

Karacar. Məntəqə adı bir adı da Karacarlı olmaqla 1733-cü ilə aid sənədlərdə Naxçıvan qəzasının İğdır nahiyyəsində göstərilir (12, s. 67). Məntəqə Kurqur tuyfa adını daşımaqla u-za, k-ic səsəvəzənləmləri ilə təhrif olmuşdur. Bu adın “Karacar” və “Karacarlı” kimi yazılışları fikrimizcə, adların qeyd olunması zamanı baş verən təhriflərdir.

Qaraqur. Kurqur tuyfa adından yaranan bu məntəqə adının da k-eq, u-za səsəvəzənləmləri ilə bu şəkildə təhrif olunduğu düşünürük. Sənəddə bir adı da Qarasur olan bu məntəqə 1724-cü ilə aid sənədlərdə Naxçıvan qəzasının Maku nahiyyəsində sənədlərde göstərilir (12, s. 41).

Karagerun. Məntəqə adı 1724-cü ilə aid sənədlərdə Naxçıvan qəzasının Abaran nahiyyəsində (12, s. 54) u-za, u-ze səsəvəzənləmləri ilə müşahidə olunur. Adın “Kurqur” yazılışında ilkin bərpasında ona qoşulan -un-an-“mənsubluq” şəkilçisi adı “Kuruqurlara məxsus” yurd manasında izah edir.

Bulqarlıarda **Qazan** tayfa adının mənəsi da elmi cəhdətən xüsusi əhəmiyyət daşıyır. Kas+an yazılışında Kas tuyfa adı və qeyd etdiyimiz -un-an-“mənsubluq” şəkilçisi ilə ad “Kaslara məxsus” mənasında izah olunmaqla bu tuyfanın kaslardan gəldiyini sübut edir. Adın mənəsinə gəldikdə isə, bu ad kaslarda Kaşşu qədim türk tanrı adından yaranmışdır. Naxçıvan ərazisində qədim arxiv və mənbə məlumatlarında Qazan qolu ilə bağlı 5 məntəqə adı qeyd olunur.

Qazançı (3 kənd). Məntəqə adları 1590-ci ilin məlumatlarında Naxçıvan qəzasının Əlinç, 1724-cü ilə aid sənədlərdə isə həmin qazanın Məzrəə və İğdır nahiyyələrində qeyd olunurlar (12, s. 61, 66). Bu haqqda N.Məmmədovun arasdırmalarını izleyən A.Bağirov onun “qazana bənzər” etimoloji izahını təzkib edərək S.Babayev, A.Bayramov, Q.Voroşil və b. “Dədə Qorqud” dastanındaki Qazan xan adı ilə bağlı izahlarını əsas götürür, adın “Qazan” antroponim-səxs adından gəldiyini yazar (5, s. 54-55). Lakin Q.Qeybullahov bu addları doğru olaraq Bolqar türklerinin Qazan tuyfa adı ilə bağlıdır (21, s.103-104). Biz -çı sözündün “tayfa” mənəsi daşıdığını qeyd etdik. Ad “Qazan tuyfası” mənasındadır.

Qazançılı. 1724-cü ilə aid sənədlərdə Naxçıvan qəzasının Qırxbulaq nahiyyəsində göstərilən bu məntəqə adı (12, s. 37) bolqarların Qazan tuyfası adını daşıyır. Burada -lı şəkilçisi adı sonradan əlavə olunmuşdur.

Qazanlıqdərə. Məntəqə adı 1724-cü ilin sənədlərində Naxçıvan qəzasının Məzrəə nahiyyəsində göstərilir (12, s. 61). Ada qoşulan -lıq “comilik” şəkilçisi və “dərə” sözü son dövrün əlavələridir. Ad Qazan tuyfasının adını daşıyır.

Nəticə olaraq qeyd edək ki, Bolqar tuyfa qolları ilə bağlı etnooyonimlərdə qeyd olunan kur-“coşqun”, bəlli-“qurt”, uk-“oğul, varis”, ur-“qurmaq, yarammaq”, kan-“kağan”, cı-“tayfa”, si/zu-“müdrük, zakal”, ar-“kisi, igid” qədim türk sözleri, un-an-“mənsubluq” şəkilçisi və s. dil elementləri m.ə. V-III minilliklərdə türk tuyfa adlı etnooyonimlərdə da takrarlanır. Bu isə göstərilən tuyfaların eyni dilli olub, eyni mənşədən gəldiyini bir daha sübut edir.



ƏDƏBİYYAT

- Афанасьев Г.Е. Где же археологические свидетельства существования Хазарского каганата? // Российская археология. Москва:Наука 2001, № 2, с. 43-55.
- Агafий Миринейский. О царствовании Юстиниана. Москва: Арктос-Вика пресс, 1996, 56 с.
- Артаманов М.И. Истории Хазар. Ленинград: Изд-во Гос. Эрмитажа., 1962, 523 с.
- Астапов В.А. Материальная культура чеченцев и ингушей в XVIII - XIX вв. (Историко-этнографическое исследование), Грозный: Отечественная история, 2004, 186 с.
- Bağırov A.N. Naxçıvan uyğunlaşdırıcı. Bakı: Nurlan, 2008, 333 s.
- Баскаков Н.А. О происхождении этнонима «башкыр». /Этническая ономастика АН СССР, Москва: Наука, 1984, с.13-18.
- Баскаков Н.А. Введение в изучении тюркских языков. Москва: Высшая школа, 1969, 384 с.
- Батыров У.Ф., Собянин А.Д. Булгары: неизвестная история очень известного народа // «ПроФи», Москва: Наука, 1999, № 6-7, с. 61-68.
- Древнетюркский словарь. Ленинград: Наука, 1969, 676 с.
- Феофилакт Симокатта. История/ (Пер. с греч. проф. С.И. Кондратьева) Москва: Изд. АН СССР, 1957, 224 с., 2 л. карт.
- Хоренский Моисей. История Армения. Пер. Н.О.Эмина, Москва: Язуа, СПб., 1893, 323 с.
- İravan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
- История татар. Т.1. Народы степной Евразии в древности. Казань: Рухъят, 2002, 551 s.
- Иванов И.Т. Историческое исследование семантики болгарского этнонима // «Авигохол», исторический журнал, №. 27, 2004, стр. 22 – 29
- Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü I cild, Ankara: Kültü'lü Bakanlığı, 1992, 1183 s.
- Казаков Е.П. Культура ранней Волжской Болгарии. (Этапы этнокультурной истории). Москва: Наука, 1992, 335 с.
- Кузев Р.Г. Происхождение башкирского народа. Этнический состав, история расселения. Москва: Наука, 1974, 571 с.
- Гадло А.В. Этническая история Северного Кавказа IV-X вв. Ленинград: Ленинградский университет. 1979, 217 с.
- Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azarqər, 1994, 278 s.
- Гейбуллаев Г.А. К этногенезе азербайджанцев. Т. 1, Баку: Элм, 1991, 548 с.
- Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azəmər, 1992, 138 s.
- Гинзбург В.В. Этногенетические связи населения Стalingрадского Заволжья. (Антропологические материалы Калиновского могильника // МИА. № 60, с. 572
- Мифы народов мира. Энциклопедия. Т. 1, Москва: Советская энциклопедия. 1987, 671 с.
- Naxçıvan sancağının müfəssəl dəftəri Bakı: Sabah, 1997, 336 s.



- Новосельцев А.П.. Хазарское государство и его роль в истории Восточной Европы и Кавказа. Москва.: Наука, 1990, 264 s.
- Нуртдинов Ф.Г. Булгары и мировая цивилизация / Бахши Иман. «Джагфар тарихы». Свод булгарских летописей. Т.1. Оренбург: Болгария, 1993, 393 s.,
- Rəsəbov Ə.Ə., Məmmədov Y.İ. Orxon-Yenisey abidələri. Bakı: Yaziçi, 1993, 400 s.
- Rzayev F.H. Qədim Şətur oyunimlərinin mənşəyi. Bakı: Nurlan, 2006, 242 s.
- Сиротенко В.Т. Письменные свидетельства о булгарах IV—VII вв // Славяно-Балканские Исследования, Историография, и источниковедение АН СССР. Инст. Славяноведения и Балканистики Москва: Наука, 1993 s.195-218.
- Сокровища булгарского народа. Выпуске 1. Этногенез. История. Культура. Под ред. акад. Ю.К. Бегунова Санкт-Петербург: Санкт-Петербург, 2007, 304 s.
- Шербак А.М. Огуз-наме. Мухаббат-наме. Москва:Наука, 1959, 320 с
- Всемирная история. Т. I, Москва:Госиздат,1956, 746 с.
- Всемирная история. Т. II, Москва:Госиздат, 1956,899 с.
- Yusifov Y.B. Qədim əşrəq tarixi. Bakı: Bakı Universitet, 1993, 496 s.
- [35.http://v-trifon.io.ua/40003/istoriya_proiishodjeniya_bolgarskogo_naroda](http://v-trifon.io.ua/40003/istoriya_proiishodjeniya_bolgarskogo_naroda).
- [36. http://allturkey.narod.ru/turk.htm](http://allturkey.narod.ru/turk.htm)
- [37. http://turkmenhistory.narod.ru/oguzhistory.html](http://turkmenhistory.narod.ru/oguzhistory.html)

РЕЗЮМЕ

ФИРУДИН РЗАЕВ

ЭТНООЙКОНИМЫ, СВЯЗАННЫЕ С ПРОТОТЮРКАМИ
БОЛГАРАМИ-БУЛГАРАМИ, ЖИВШИМИ В НАХЧЫВАНЕ ДО
Н.Э.

Статья посвящена этноиконным связанным с прототюркским племенам Болгарами, жившими в Нахчыване до н.э.. Эта тема, связанная с Нахчываном, до сих пор не были исследованы учеными. Языковые единицы в этноиконах, носящих имена прототюрков были сопоставительно проанализированы в разных словарях и источниках. По этому направлению языковые элементы были исследованы на основе древних летописей. При сопоставлении слов в летописях с древнетюркскими словами были выявлены многие научные результаты. При лингвистическом анализе языковые элементы в Нахчыванских ойконимах, дописьменного периода были обнаружены и в античных летописях. Путём всестороннего анализа исторических материалов и языковых элементов выявлено, что ойконимы произошли от наименований этих племен. Согласно античным источникам прототюрки Болгары жили в древней стране Нахчыван-Нахар в II-І тысячелетиях до н. э.

Ключевые слова: тысячелетие до н.э., этноиконимы болгар, басыл, чакар, куругур, казан, языковые элементы.



SUMMARY

FIRUDIN RZAYEV

THE ETHNOOYKONYMS RELATED WITH THE NAMES OF
BOLQAR TRIBES LIVED IN NAKHCHIVAN B.C.

The article deals with the ethnooykonyms related with the names of Bolqar turuks tribes lived in Nakhchivan B.C. This topic has never been investigated by the scientists till nowadays. The language elements exist in these prototurk oykonyms have comparative investigated with different dictionaries and sources. The comparative investigation of the ancient turkic words exist in these writings with the words reflected in these oykonyms give opportunity to carry out some new scientific results. During the linguistic investigation we see that the ancient language elements exist in the oykonyms of Nakhchivan are repeated in ancient writings. During the detailed investigation of historical materials it is clear that the oykonyms have been formed from these tribe names. According to the ancient sources the prototurks Bolqar were lived in the territories of Nakhchivan-Nakhar country in the II-I B.C.

Key words: millennia B.C., ethnooykonyms, bolqar, basil, cakar, kuruqir, kazan, language elements.

(Akademik Əbülfəz Amanoğlu Quliyev tərəfindən təqdim edilmişdir)

